

Heydər Əliyev adına
Neft Emalı Zavodu

SOCAR

6 №-li PASPORT

Паспорт № _____

T-1500 markalı transformator yağı

ГОСТ 982-80 (1-3 sayılı dəyişikliklər ilə)

ОКП 02 5376 0105

Масло трансформаторное марки Т-1500

ГОСТ 982-80 (с изм. №1-3)

ОКП 02 5376 0105

Analizin olunma tarixi

Дата проведения анализа "31" 01 2023 il

Çənin nömrəsi


Номер резервуара

Çəndə məhsulun səviyyəsi, sm

Замер резервуара, см

1903

662



№	Göstəricilərin adı Наименование показателей	Norma Норма	Faktiki Фактически
1	2	3	4
1	Kinematik özlülük, m ² /s (sSt), çox olmamalı 50° C-də, Mənfi 30° C-də Кинематическая вязкость при 50° C, m ² /с(сСт) При минус 30° C	8,0·10 ⁻⁶ (8) 1100·10 ⁻⁶ (1100)	7,38·10 ⁻⁶ (7,38) 9,75·10 ⁻⁶ (9,75)
2	Turşu ədədi, mq KOH 1 q yağa, çox olmamalı Кислотное число, мг KOH на 1 г масла, не более	0,01	0,0028
3	Oksidləşməyə qarşı sabitlik, çox olmamalı: Стабильность против окисления, не более: a) çöküntünün kütlə payı, %, çox olmamalı массовая доля осадка, %, не более b) aşağı molekullu uçucu turşuların kütlə payı, mq KOH 1 q yağa масса летучих низкомолекулярных кислот, мг KOH на 1 г масла e) oksidləşmiş yağın turşu ədədi, mq KOH 1 q yağa кислотное число окисленного масла, мг KOH на 1 г масла	Yoxdur Отсутствие 0,04 0,2	Yoxdur. 0,052. 0,13
4	Suda həll olan turşu və qələvilərin miqdarı Содержание водорастворимых кислот и щелочей	Yoxdur Отсутствие	Yoxdur.
5	Mexaniki qarışıqların miqdarı Содержание механических примесей	Yoxdur Отсутствие	Yoxdur.

1	2	3	4
6	Bağlı putada təyin olunmaqla alışıma temperaturu, ⁰ C, aşağı olmamalı Температура вспышки определяемая в закрытом тигле, ⁰ C, не ниже	135	139
7	Natr nümunəsi,optiki sıxlığı ,ball çox olmamalı Натровая проба,оптическая плотность, не более	0,4	0,25
8	Şəffaflıq 5 ⁰ C-də Прозрачность при 5 ⁰ C	Şəffafdır Прозрачно	Şəffafdır
9	Donma temperaturu, ⁰ C ,yuxarı olmamalı Температура застывания, ⁰ C ,не выше	Mənfi 45 Минус 45	Mənfi 45
10	Dielektrik itkilərin tangens bucağı , 90 ⁰ C-də,%,çox olmamalı Тангенс угла диэлектрических потер при 90 ⁰ C,%, не более	0,5	0,28
11	ЦНТ kolorimetridə rəng ,ЦНТ vahidi ilə rəng, çox olmamalı Цвет на колориметре ЦНТ, единицы ЦНТ,не более	1,5	1,0
12	Sıxlıq 20 ⁰ C-də, q/sm ³ , çox olmamalı Плотность при 20 ⁰ C, г/см ³ , не более	0,885	0,8806

Nəticə : Məhsul ГОСТ 982-80 dəy.№1-3 -ə uyğundur.

Заклучение: Продукт соответствует ГОСТ 982-80 с изм.№1-3

Müəssisənin rəhbəri

Руководитель предприятия

Laboratoriya üzrə 14 № li sahənin rəisi

Начальник участка № 14 по лаборатории

Laboratoriyanın rəisi

Начальник лаборатории

Laborant

Лаборант

Pasportun verilmə tarixi

Дата выдачи паспорта

"01" 03 2023 il